

## Paşa KƏRİMOV

Filaləcigiyalar, ovlular, daftarnı.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu  
pasha\_kerimov@list.ru

## NƏSİMİ ARDICİLİ HEYRƏTİNİN DİVANI

Açar sözlər: Nəsimi, divan, qəzel, şeir, Azərbaycan

Key words: Nasimi, divan, ghazal, poems, Azerbaijan

Ключевые слова: Насими, диван, газель, стихи, Азербайджан

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) ölümünün 700 illiyinin qeyd edildiyi ərefədə onun və ardıcılının ədəbi irlsinə, əsərlərinin müxtəlif dünyə kitabxanalarında saxlanan əlyazma nüsxələrinə diqqət artmışdır. Son dövrlərdə Ankaranın Milli kitabxanasından Nəsiminin ənənəvi türvanlılığı ilki türskəşinim surəti üzərə vülmüşdür. 83 və 308 və rəqdən ibarət bu əlyazmalar şairin və ardıcılının yaradıcılığının öyrənilməsi baxımından böyük maraq kəsb edir.

Nəsiminin davamçılarından olan, XV-XVI əsrlərdə yaşamış hürufi şairimiz Sürurinin son zamanlarda Vatikanın Apostol Kitabxanasından, Türkiyə kitabxanalarından əldə edilmiş 3 əlyazma nüsxəsi şairin irlsinin özündən sonra dövr ədəbiyyatımıza təsirinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Qeyd etmək istərdik ki, yaradıcılığında Nəsimidən təsirinən şairlər içində hürufi olan və olmayanlar vardır. Tədqiqatçılar göstərir ki, Qaraçoyunuşlu Əvələtinin həkkini Ümət Cahangır Məşqəfinin (1405-1467), varadıcılığında Nəsiminin, hürufiliyin təsiri bariz şəkildə nəzəre çarpsa da, həyata o, hürufi təqib etmiş, cəzaihancılmışdır [1, s. 95].

XVI əsrlərdə yaşamış osmanlı şairi Heyrətinin yaradıcılığında Nəsimi irlsinin təsiri hiss olunsa da, onu hürufi adlandırmaq olmaz. Son vaxtlarda Ankaranın Milli kitabxanasından onun türkçə divanının surətini əldə etmişik. “Divanı-Heyrəti” başlığı, ilə başlanan bu divan sondan rəqis olsada, burdakı şeirlər bir sıra məsələlərin işıqlandırılmasında, Anadoluda, Osmanlı imperatorluğunun müxtəlif bölgələrində Nəsimi irlsinin yayılmasına öyrənilməsində bizi yardım edir. Divanın əlimizə çatmış hissəsi 105-

qəzəb-i fəhriyylik, təxərriqəndən təvarətən, əmənyə-qədər Heyrətinin Nəsiminin

Firqətin dərdi, nigara, bağrimi qan eylədi,  
Ruzigar oldu müxalif, vəsli hicran eylədi

- mətləli qəzəlinə yazdığı 6 bəndlik təxmisindən xəberimiz vardır. “Təxəmisi-Heyrəti qəzəli (fəryadi)-Nəsimi” (“Nəsiminin qəzəlinə (fəryadına) Heyrəti təxəmisi”) başlıqlı şer Nəsimi divanının professor Cahangir Qəhrəmanov tərəfindən tərtib edilmiş elmi-tənqidli mətninin ön sözünə daxil edilmişdir [2, s.67-68]. Məlum olduğu kimi, təxmis klassik poeziyanın elə bir janrıdır ki, burada bir şair basqasının şeirinin, əsasən qəzəlinin hər beytinə məna, vəzn, qafiyəcə uyğun gələn üç misra əlavə edir və beləliklə, beş misralıq bəndlərdən ibarət poetik əsər ortaya qoyur. Təxəmislərdə bir şairin digərinin ədəbi irlsindən təsirləndiyi, bəhərəndiyi görünür, örnək şeirin müəllifinə qarşı hörmət ifadə olunur. Heyrəti təxmisində Nəsimi qəzəlinin beytlərinə əlavə etdiyi misraları onun vəhdəti-vücud fəlsəfəsinə ifadə edən təsəvvüfi fikirlərinə uyğunlaşdırmağa çalışmışdır. Qeyd edək ki, XVI əsrde yaşamış osmanlı şairleri Üsuli, Heydəri və Kəlaminin də Nəsimi qəzəllərinə yazdıqları təxmisləri əlimizə çatmışdır. Bundan başqa, Nəsiminin ölümündən iyirmi il sonra h.840-ci ildə (m.1437) tərtib edilmiş Ömer İbn Məzidin “Məcmuətün-nəzār” adlı nəzirələr top'lusunda Nəsiminin

Yanaram eşqdən axar gözlərimdən yaşlar,  
Firqətin dərdi çıxardı yurəgimdən başlar

- beytliyə başlayan qəzəlinə Həssan, Şəmsi, Zeyni, Şeyx oğlu, Rumi, Fürqəti, Hərimi, Əzhəri, Nəbi, Safi, Hacı Müt'i, Şeyx, Ömər kimi osmanlı şairlərinin nəzirələri verilmişdir [3, s.171-181]. XV əsrde yaşamış Türkiyə şairleri Əhməd Paşa və Nicati də Nəsimi şeirlərinə nəzirələr yazmışlar ki, bu da şairin ədəbi təsirinin həmin bölgədə geniş yayıldığını göstərir. Nəsiminin türkçili poeziyada böyük nüfuzunun bir göstəricisi də orta əsrlərdə ənənəvi təxəlliüsü ilə həbit-surə şairlərin əsər vazmasıdır. “Nəsimi” təxəlliüsü ilə seirlər vəzan bəzi, şairlərin əsərləri yanlış olaraq Nəsimi divanına daxil edilmişdir. “Nəsimi” təxəllişli şairlər problemi hələ də tədqiqatçıları düşündürməkdədir.

Osmanlı müəllifi Qəstəmonulu Lətfi (1491-1582) 1546-ci ildə təmamladığı təzkirəsində ‘barəsində “Heyrəti-rəhimətülrah” sözlerini’ deyərək Heyrətinin artıq vəfat etdiyini, sağlığında dərvish məşrəb (dərvishxasiyyət) və cəfəri məzhəb (şia) olduğunu, ömrünün sonlarında gözlerinin tu-

tulduğunu qeyd edir. Bundan başqa, Lətifi şairin məzarının ziyarətgahına çəvrildiyini, onun sədə dillə yazdığı aşiqanə şeirlərinin xalq içinde məşhur olduğunu xəbər vermişçif [4, s. 141].

Heyrətinin divanındaki şeirlərdə onun dərvish xasiyyətli, şırməzəb şair olduğu barədə deyişənlər təsdiqlənir. Tədqiqatçıların fikrinə, o, əvvəlcə gülşəni, sonra isə bəktəşi təriqətinə mənsub olub. Heyrəti əsərlərinin özünü dərviş, Rum abdalı, Həzərət Əlinin qulu adlandırır. Şairin divanından bəzi nümunələr götərik:

*Hər gədə bir yadi-şahə bəndə olmuşdur, vəli,  
Biz də Rum əbdaliyüz, bizüm Əldür şahimiz...  
Bir fəqiri-məskənət torpağıdır məskən biza,  
Buğənədəyaz; 2. Heyrəti, uştrvışinkiləf təcəhhiməz; 3. v. 1 Jəf;*

*Ol dəstgiri, qaldı ayaqlarda Heyrəti,  
Şahim Əldür, eylə müruvvət zamanıdır [3, v. 10a].*

*Qoməsin Heyrətiyi ayaqda,  
Şahi-Düldülsəvarə bilürəyin [5, v. 25b].*

*Heyrəti, gör bəngi bir abdalı-yekrəngəm bu gün,  
Göz yumub ağrı qarasından cahanın fariğəm [5, 26a].*

Şairin özünü abdalı-yekrəng əldəndurməsi, dəqiqi, vəhə etdir. Yekrəng olmaq, Təcəhhiməz olmaq, "vəli", "şahim" və "şah" kimi, onun rənginə bürünmək deməkdir [6, s. 160].

Nümunə götərilən misralardan Heyrətinin şırməzəb, eyni zamanda, təriqət şairi olduğu görünür. Şeirlərindən birində "Xümxaneyi-vəhdətə tənəv can diledim, cana" [5, v. 3b], – deyən şair dünyani vəhdəti-vücud fəsəfəsi baxımından dərk etdiyini bildirməkdədir. Başqa bir şeirində "Mən ədən mülkini bir guşeyi-vəhdət bilürəm" [5, 23b], – deyən şair cənnəti təsəvvüf əhlinin təsəvvüründəki vəhdətin bir guşəsi olaraq gördüğünü iddia edir.

Beyhərinə biniñde Heyrəti qılıcqılada yaşadığım, geriya, Əcəm mülküne qayıtmak istədiyini deyir:

*Zəf ilə hə qırbandıca məsələnən  
Qalmadı. Əcəm mülküne və mülkü macədüm [5, v. 22a].*

Məlum olduğu kimi, ona qırbandıca Əcəm dedikdə, belə dəyişdirilməz, onu vaya daşıyırırdı. Bu rəsədə əsaslı olaraq şairin əsərin təxərriyəcək türkü olduğunu, sonradan naməlum səbəbdən məkanını dəyişdiyini ehtimal et-

mək olar. Onun şeirlərinin Azərbaycan türkçəsinə yaxın bir dildə yazılması bu ehtimalı daha da gücləndirir. Divandakı şeirlərdən birində bəlli olur ki, Heyrəti Makedoniyanın paytaxtı Üsküp (Skopye) şəhərində, Vardar çayının sahilində yaşamışdır:

*Heyrətinin başına Üsküb şəhrin dar edən,  
Gözlərim yaşını Vardar etmə, şahim getməgil [5, v. 20b].*

Bu, Əlişir Nəvainin timsalında Şərqdə Orta Asiyani, Qərbdə Balkan yarımadasını əhatə edən Nəsimi ədəbi təsirinin geniş miqyasını daha bariz şəkildə təsəvvür etməyimizə yardımçı olur. Heyrətinin 1534-cü ildə vəfat etməsi barədə məlumatımız vardır. Oeqyd, etdiyimiz kimi, Heyrəti, hürufi, olmamış, lakin Nəsiminin təsiri ilə bir sıra şeirlərini yazmışdır. Nəsiminin ardınca Heyrəti də "Gelür", "Ancaq", "Yox", "Gərək", "İmiş", "Bu gün", "Eylədün", "Kibi", "Etdi" və s. rədifi qəzəllər yazmışdır. Bundan başqa, şairin işlətdiyi obraz və məcəzlərdə Nəsiminin təsiri aydın görünür. Məlum olduğu kimi, hürufilər, o cümlədən, Nəsimi şeirlərində insan surətində Tanrıının, Quranın təcəlli etdiyinə inanır, bu səbəbdən insanın müqəddəs varlıq olduğunu iddia edirdilər. "Särkes" rədifi qəzəlinde Heyrəti sufilərin insan surətinə səcdə etməsindən danışır [5, v. 17]. "Etdün" rədifi qəzəlinde Heyrəti gözəlin-insanın üzündə ayəti-Həqqin-Quran ayəlerinin təcəlli etdiyini deyir, Sair bu seirdə Nəsimi və digər hürufilər kimi ərab əlifbasının hərflərinindən tədün ʃurəz yaratmış üçün işsifadə etmişdir.

*Ey yüzü ayəti-Həqq, yenə nə əfsun etdün,  
Ani-vahdatda əlif qamatimi nun etdün.  
Bir əlif çəkmiş idim yanınə, bir dağ urduñ,  
Yenə dil dərdini, cana, bir ikən on etdün [5, v. 22b].*

Bəlli olduğu kimi, Nəsimi türkdilli Azərbaycan poeziyasında divan şeiri qəlbində fəlsəfi fikri ifadə edən mütefəkkir şair olmuşdur. Onun ardıcılı olan Heyrətinin şeirlərində də fəlsəfi fikirlərin əksini tapdığını görürtük. Şairin divanındaki birinci şeiri, "Nədəndür" rədifi iyirmi altı beylik şezeñ kaimatun, dünyanın yaranması və vəftizatı, quruluşuna, insan cə-

*Səcəd olundanlu qəzəb məndəndə?  
Bu həydi möglü bu evdə nadəndür?  
Mədəndən qəzəb qara amməna,  
Dilində kimin nəqsi-tərəna,  
Kimin nəhəndən qara amməna?  
Kimin nəhəndən qara amməna?  
Kimin nəhəndən qara amməna?  
Kimin nəhəndən qara amməna?*

*Kimisi bir palasi-köhnə bulmaz,  
Libası kiminin diba nədəndür?  
Kimi dünyəvi üqbadan mübərra,  
Kimi itibahidiyarı, nadəndür?  
Kimi seyyid, kimi Mənsuri-bərdar,  
Kimi Keyxosrovü Dara, nədəndür?  
Be'nər vür zərrayə qılısan rəməzə.  
Görərsən bir günəş, aya, nədəndür?  
Və Jeykən Heyrətinə heyvət almış,  
Biləməz əlini, vəla nadəndür? [5, v.12-13].*

Klassik poeziyada, təsəvvüf ədəbiyyatında, hürufi şairlərin yaradıcılığında 922-ci ildə Bağdadda şeriat alımlarının fitvası ilə amansızcasına qəflə yefirilən Həllac Mənsur əqidəsi, eşqi, Haqqə məhəbbəti uğrunda şəhid olmuş təmənnəsiz, fədakar aşiqin rəmzinə çevrilmişdir. Həllac Mənsurun obrazı xüsusilə Nəsiminin şeirlərində müqəddəsləşdirilmiş, əbədiyədirilmişdir. Bu təsəvvüf şəhidi nə qədər şairin ilham mənbəyinə çevrilsə də, tədqiqatçıların göstərdiyi kimi, poeziyamızda onun fədakar aşiqinəyi Nəsimi qədər məhd edən olmamışdır [7, s.102]. Heyrəti də onun arınca Nəsimi qədər coşğun bir ehtirasla olmasa da, ayrı-ayrı şeirlərində Mənsurun eşqi yolundakı fədakarlığını yad etmişdir:

*Ey soran əhvali-eşqi bəndən axır mubəmu,  
Kimsəni oda yakarlar, kimsəni bərdar olur [5, v.8b].*

Burada eşqi yolunda bərdar olandan, dara çəkiləndən danışan şair Mənsur Həllaci xatırlamaqdadır. Nəsiminin ardınca Heyrəti də şeirlərində Mənsur kimi, zahiri, cismani aləmdə yox olub, batını, mənəvi aləmdə var olan aşiqin fədakar eşqini təbliğ edir. Bu eşqin ən böyük mükafati öz mənəvi yoldan keçib Tanrıya qovuşmaqdandır. Üzü, aşıq qarşısına çıxan bütün çətinliklərə dözərək kamillik yolu ilə getməlidir:

liqda, coşgunluqda Nəsimi təsiri nəzərə çapır. Onun “Əsiriyüz”, “Görünməz”, “Yok” kimi şeirlərini dediyimizə nümunə gətirə bilərik.

Heyrəti şeirlərində böyük özbek şairi Əlişir Nəvainin təsirini də görə bilərik. O, Nəvainin “Tut” rədifi qəzelinə iki, “Bəhs” rədifi qəzelinə bir nəzirə yazımışdır. Şairin yaşadığı dövr-XVI əsrin əvvəlləri elə bir dövr idi ki, bu zaman hələ Füzuli, Nüfuzlu geniş, yayılmış imkənlər əldə etmemiş, Nəsimi ilə barabər Nəvai təsiri türk şairlerinin yaradıcılığında geniş yayılmışdı. Hətta XVI əsr müallifi Lətifi, bir sənətçi-sənətkar olmaqla, Füzulinin Nəvai üslubunda yazan şair kimi dəyərləndirildilər. Təzkiyyəsində Füzulinin öz müasiri adlandıran Lətifi yazırıdı: “Bu dövr şürasındandır. Nəvai tərzinə qərib bir tərzi-dilifirib və əslubi-əcibi vardır. Tərzində məbdə və təriqində müxtəredir” [4, s.65]. Göründüyü kimi, son cümləsində Lətifi tərzində məbdə (ibtidasını qoyan – P.K.), təriqində (yaradıcılıq yolunda – P.K.) müxtərə (ixtiraçı – P.K.) olan Füzulinin yenilikçi, orijinal sənətkar olduğunu etiraf etmişdir.

Nəsimimə oldığı kimi, Heyrəti əsərləri arasında da kifayət qədər təmənnəvi aşıq, rəşid, külkərə güzəl vəsi tərəfən şeirlər vardır. Şair sadə, dənmiş qıdilinə yaxın bir dillə sevgilisi tərəfindən rədd etdiyini belə etiraf edir:

*Ol gözəllər padşahi rədd edər bən bəndəsin,  
Sayə kibi yerlərə saldı yenə əfkəndəsin.  
Kima yanum, yakılım, bilməm əlindən, ey fəraq,  
Adəmin canın yakar bir atəsi-suzəndəsin.  
Göz görə sənsiz şəbi-tar oldu ruzi-rövşənim,  
Qəndəsin, ey aştabi-aləmara, qəndəsin [5, v.26 b].*

Heyrətinin şeirləri Nəsimi, Nəvai əsərləri ilə səsleşməsi, dilinin sadəliyi, Azərbaycan türkcəsinə yaxınlığı, obrazlarının orijinallığı, deyimlərinin təsəvvüfə uyğunluğu, əsərlərin əsaslılığı ilə diqqəti salıb edir. Onur Əlişir Azərbaycan türkü ölüb-olmadığının araşdırılması gelecek tədqiqatların mövzusu olmalıdır. Heç şübhəsiz, Azərbaycan ədəbiyyatının, Nəsimi poeziyasının təsir dairəsini daha hərəkəflü öyrənmək baxımından Heyrəti-

Döndüm ol mahiya kim, mövc etdi ümmandan cüda.  
Heyrətini astanı-yardən dur etdi dövr.  
Bülbüli-guyadurur guya gülüstəndən cüda  
\*\*\*

Karınlıñ öxküdən oðrum; ey yar, netdüm oðan sana?  
Eylədün candan bəni bizar, netdüm bən sana?  
Ahi-suzla tatlı canımdan usandırdın bəni,  
Söyla, lütf et, ey şəkərgöftar, netdüm bən sana?  
Su kibi yüz sirmədən qeyri ayağın tozinə,  
Toðru de, ey sərvi-xoşraftar, netdüm bən sana?  
Əlimi surdum daməni-pakuna, yoxsa xarvəş,  
Ey ləbi qonçə, yüzi gülzər, netdüm bən sana  
Xatir incitmək acəb mərdümlük, adəmlikmidür.  
Ey mələkmənzər, pərirüxsar, netdüm bən sana?  
Heç düşərmi şanunə böylə münafiqlik sənün,  
Andən, ey əgyar, vay tərrar, netdüm bən sana?  
Heyrətiyəm, sevdigümdən qeyri heç bir vəch ilə,  
Na suçum, ya nə günahım var, netdüm bən sana?

\*\*\*

Cahanı yandırıcı tari-intizar,  
Qamətim lam etdi bari-intizar.  
Həmdəmim ah oldu, yarımdər dər dər qəm,  
Həm yerim sənsiz diyarı-intizar.  
Gəl iriş kim, dərd sərvərdi biza,  
Ey ləbi meygun xumari-intizar.  
Mövildən daxi əşəddür, Həq bilür,  
Əhliləşən xüzişəri, intizar  
Sən gedəldən kam degül, ey səngdil,  
Cami-dilda inkisari-intizar.  
Canü dil ayınəsində hasili,  
Getmədi bir dəm qubari-intizar.  
Ey yüzü gül, neçə yerin bülbülün,  
Yeri sənsiz ola xarı-intizar.  
Qəndədür, neylər deyərsən Heyrəti,  
Kari zarü yeri əgəri-intizar.

\*\*\*

Yenə bir güzgüdə canımdan ayrıldım, müsəlmanlar,  
Bəni ağlan ki, cananımdan ayrıldım, müsəlmanlar.  
Cəhanda heç bana ölməkdən özgə çarə qalmadı,  
Mədəd, bən xəstə dərmanından ayrıldım, müsəlmanlar.  
Viçudum mülki başlasun qo viran olmağa yap-yap,  
Cü bən ol kəc nihanımdax, riyıldım, müsəlmanlar.  
Bana rəhm, eyleyib kəfər, müsəlman ağıləsə zülmə,  
Bu gün ol namüsəlmanımdan ayrıldım, müsəlmanlar.  
Dilü can əskərin yəğməyə verdi əskəri-möhənət,

Qız, ol dövlətlü sultanımdan, ayrıldım, müsəlmanlar.  
Əcəbmidür gözüm yaşı bənum abi-rəvan olsa,  
Boyu sərvi-xuramanımdan ayrıldım, müsəlmanlar.  
Əcəbmi Heyrəti kibi gəzərsən zarü sərgərdən,  
Çün ki şuxi-cəndənəmən ayrudım, müsəlmanlar.

\*\*\*

Ey bənim halim soran, bən bilməzəm, cananə sor,  
Bəndənün əhvalını var, həzərəti-sultana sor.  
Qüssəvələndən qəmdən bil nədür halim bənum.  
Dustum ya ki, inanmazsan əgər, yaranə sor.  
Ol çiragi-hüsni-aləmtabə var, ey bin ah,  
Bu dili-viranənin halını yanə-yanə sor.  
Var yürü, ey eşqi-xalis istəyən, qalbində bul.  
Gəl, gəl, ey gənci-firavan istəyən, viranə sor.  
Dəgəmə bir heyvan nə bilsün ləzzəti-xuri-qəmi.  
Heyrəti, ol nemətin dadını bən heyranə sor.

\*\*\*

Ey xacə, sanma sən bizi şəhvət əsiriyüz,  
Didari-Həqq, esqü məhəbbət əsiriyüz.  
Sübhı-səfa kibi nola olsaq güşadənil,  
Sadiqlərzə cəhanda, sədaqət əsiriyüz.  
Azadəlik vilayətinən padşahiyüz,  
Biz xanədani-şahi-vilayət əsiriyüz.  
Baş əgməzüz irərsə gögə başı cahilün,  
Ar qılur əfəndi, zərafət əsiriyüz.  
Ey Heyrəti, ayaq tozu bir qaç gədalərüz,  
Riz-sənəwa by-fənədə rəvərat əsiriyüz.

Bahar irişdi, cam içmək gərəkdir,  
Şərabi-lalə vəm içmək gərəkdir.  
Keçüb ağu qarasından cahanın,  
Oturub sübhü şam içmək gərəkdir.  
Hələ əksükligin anladığı bu,  
Bu əyyami təman içmək gərəkdir.  
Dilərsən kim, olasan qəmdən azad,  
Müdam içmək, müdam içmək gərəkdir.  
Bu günlərdə həmişə, Heyrəti, var,  
Olub rüsvayı-am içmək gərəkdir.

\*\*\*

Yüzü Həyy, fitnəsi çox, şəfqəti az,  
Gözi kibi özi də şuxi-tənnaz.  
Bəni öldürmək içün, hev vəfəsiz,  
Nedür həv, həvəz, şiv, həv qədər noz.  
Əcəb seyd eylədün könlüm hümasın,  
Nəzirin görmədim, vallah, şəhnaz.

Cəhanda bu gözəllər çoxdur, emmə  
Həbibim, sənə bənzər az olur, az.  
Rəyiyin kəbi urğan yarışığı,  
Həla bən görmədüm ustadi-canbaz.  
Bu gün meydanda cana can qodi çün,  
Bənüm bu Heyrətidən canə qalmaz.  
\*\*\*

Neçə gündür ki, dildarum görünməz,  
Bütün gün ağılarım, yarım görünməz.  
Xəzan oldu yenə bağı-dili-can,  
Nihali-xub rəftarum görünməz.  
Dila, zar ol ki, bir xeyli zamandur,  
Bənüm yarı-dilazarum görünməz.  
Olubdur varlığımı yoxluğum bir,  
Cəhanda olalı varum görünməz.  
Fəğan et, Heyrəti, daim çü bülbü'l,  
Qəti ol yüzi gülzarum görünməz.  
\*\*\*

Yenə yarumdan ayru düşdüm bən,  
Qəmkürəmdən ayru düşdüm bən.  
Tərk edüb şəhri-yarı, yoldaşlar,  
Şəhriyarumdan ayru düşdüm bən.  
Bən niyaz eylədükə naz edici,  
Şivəkarumdan ayru düşdüm bən.  
Aşıqanə qıya-qıya baxıcı,  
Qəmzəkarumdan ayru düşdüm bən.  
Şövq ilə Heyrətiyi bülbü'l edən,  
Güllüzərəmdən ayru düşdüm bən.

## ƏDƏBİYYAT

1. Rəhimov Ə. Türk şairi Üsulinin Nəsimi qəzəlinə yazdığı təxmis. AMEA məruzələri, XXXVI cild, № 2, 1980.
2. İmaddədin N. Əsərləri. Üç cilddə, birinci cild. Elmi-tənqidi mətnin tərtibi və müqəddimə Cahangir Qəhrəmanovundur. Bakı, "Elm", 1973.
3. Ömər bin Məzid. Məcmüətün-nəzair. Hazırlayan: Doç. dr. Mustafa Canpolad. Ankara, Ankara Üniversitesi basınınevi, 1982.
4. Lətfi. Təzkireyi-Lətfi. İstanbul. "İqdam" mətbəəsi, 1314.
5. Heyrəti. Divan. Əlyazma. Ankara Milli Kitabxanası, № 3433.
6. Məmmədli N. Seyid Yəhya Şirvani və xəlvətilik. Bakı, 2016.
7. Şənödeyici Özer. Nesimi ve hurufilik kitabı. İstanbul, "Kesit yayınları", 2015.
8. Həbibbəyli İ. Ədəbi şəxsiyyət və zaman. Bakı, "Elm və təhsil", 2017.

Pasha Kerimov

DIVAN BY HEYRƏTİ, THE FOLLOWER OF NASİMİ

## Summary

Discovered in the National Library of Ankara, the divan of the Turkish poet of the XVI century gives us information about the spread of the influence of Nasimi's creativity in the Middle Ages in the Ottoman Empire. This incomplete divan consists of more than one hundred ghazals and one taṣīḥānd. From the verses we learn that Heyrəti lived in Skopje, the present capital of Macedonia. Heyrəti was a talented poet, wrote his verses in a relatively simple language. In a number of his images we see the influence of Nasimi's works.

Паша Керимов

ДИВАН ХАЙРЕТИ – ПОСЛЕДОВАТЕЛЯ НАСИМИ

## Резюме

Обнаруженный в Национальной Библиотеке Анкары Диван турецкого поэта XVI века Хайрети дает нам сведения о распространении влияния творчества Насими в средние века в Османской империи. Этот исполненный диван состоит из более ста газелей и одного таṣīḥānd. Из стихов мы узнаем, что Хайрети жил в Скопье – столице нынешней Македонии. Хайрети был талантливым поэтом, свои стихи писал на сравнительно простом языке. В ряде его образов мы видим влияние произведений Насими.